

İnsan Monoloqu

Məmməd Araz

© Seçilmiş əsərləri. 2003

Dünyaya gəlmışəm
Dünyanın çağrışıyla.
Yaşayıram
anamın sevgisi,
atamın qayğısı,
nənəmin alqışıyla.
Dünyadan gedəsiyəm
Dünyanın ya qocalıq
ya infarkt,
ya xərcəng qarğışıyla.
Dünyada nə hökmdar,
nə Allah olmaq istəyirəm.
Hər firkin, hər ürəyin
təzadlar adasına
səyyah olmaq istəyirəm.
Nəşələr qəsrinə,
qəmlər odasına
qonaq olmaq istəyirəm.
Azarlar tropikinə
dərman gətirir gəmim—
Aydan gəlmış adam kimi.
O səyyah atam kimi
Silahsızam, pakam, təmizəm.
Hələ siz olmamış sizəm.
Mənə bədxahlar fəndi verməyin.
Talelər kəməndi verməyin.
Mən gözəllər saçına
Meh olmaq istəyirəm.
Təbəssümlər çəməninə
Şəh olmaq istəyirəm.
Qoyun bir ömür zəlzələsinə
qonşu olum.
Nakam məhəbbətlərin
İsa-Musa quşu olum...
Raketlər dimdiyində
yatırmayın məni.
Atomlar pərşumunda

batırmayın məni.
Onsuz da insan ömrü
azdır, az.
Ölüm dünyası kəşf edəndən
Kolumb olmaz,
Qoyun yeni-yeni
nur dağı tapım.
Qoyun vaxtsız ölümləri
vaxtında tapıb aparan
sirrlər qaynağı tapım.
Ölkələr var, əlində
Kədər qasığı görürəm.
Qoyun bunları duyum,
bunları yazım,
Hakimi Hitler vəsiqəli
oyunları yazım.
Fikrimin son həddi—
ayrılı fikirlər
səddini qırmaqdır.
Əsəbi başlardan
silahlar boşaldan,
qəzəbli imzalar
hökmünü yumşaldan
ədalət kürsüsü
qurmaqdır.
Nəsibim əbədi axtarış,
xatırə, yazıdır.
Xatırə dəftərim də
insan qalasıdır...

1967

Veb direktor: Betti Bleyer
Mətni yiğdi: Səkinə İsgəndərova
Veb üçün hazırladı: Ülviiyyə Məmmədova
AZERI.orga qoyuldu: may, 2004